

**Məktəblilərin fənn olimpiadalarının
təsdiqi və keçirilməsi
Qaydaları**

1. Ümumi müddəalar

1.1. “Məktəblilərin fənn olimpiadalarının təsdiqi və keçirilməsi Qaydaları” (bundan sonra – Qaydalar) Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında sənəmin 8.14-cü bəndinə uyğun olaraq hazırlanmışdır.

1.2. Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd ağır və ağır olmayan keyfiyyətli təhsil alma, bilikləri artırmaq və özünə inam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etmək onların potensial imkanlarının inkişafını təşviq etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, ağır və ağır olmayan ixtisas və peşə seçiminə hazırlanması üçün zərurət yaratmaqdan ibarətdir.

1.3. Fənn olimpiadalarının yekunlarına görə, ağır və ağır olmayan idarə etdiyi nəticələrə müvafiq fənn müəllimlərinin, məktəbin, yerli təhsil idarəetmə orqanının fəaliyyətinin qiymətləndirilməsində əsas meyarlardan biri kimi nəzərə alınır.

1.4. Ümumi təhsil müəssisələrinin rəhbərləri, yerli təhsil idarəetmə orqanları istedadlı ağır və ağır olmayan müəyyənləşdirilməsi və fənn olimpiadalarına hazırlıqını təmin etmək üçün birbaşa məsulyyət daşıyırlar.

1.5. Fənn olimpiadaları IX-XI sinif ağır və ağır olmayan cəlb olunmaqla Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə təşkil edilir. Fənn müəllimi və məktəb psixoloqunun təqdimatı əsasında xüsusi istedadı ilə seçilən əvvəl sinif ağır və ağır olmayan cəlb olunmaqla fənn olimpiadalarına cəlb oluna bilər.

2. F n n olimpiadalarının t kili

2.1. F n n olimpiadalarının ffaf, obyektiv v t l b olunan s viyy d keçirilm sini t min etm k m qs dil Yerli v Respublika t kilat komit l ri v h r f nni hat etm kl apelyasiya komissiyaları yaradılır.

2.2. T kilat komit l ri f n n olimpiadalarının bu sasnam y uy un qaydada keçirilm si üçün lazımi t dbirl r görür l r.

2.3. Yerli t kilat komit si rayon (h r) t hsil öb si (idar si) müdirinin, Respublika t kilat komit si is Az rbaycan Respublikasının t hsil nazirinin mri il yaradılır.

2.4. Yerli t kilat komit sinin t rkibi rayon (h r) t hsil öb sinin (idar sinin) müvafiq m sul i çil ri, qabaqcıl mü lliml r, valideynl rin nümay nd l rind n ibar t olur. Yerli t kilat komit si 5 (be) n f rd n ibar t olmaqla yaradılır. Yerli t kilat komit sinin s dri rayon (h r) t hsil öb sinin (idar sinin) müdiri olur.

2.5. Yerli t kilat komit l rinin v zif l ri:

2.5.1. stedadlı agirdl rin a kara çıxarılması v onlarla f n n olimpiadalarına hazırlıq i l rinin aparılmasını, rayon (h r) s viyy sind d rs ili boyu müxt lif müsabiq l r, test yoxlamaları v dig r formalarda bilik yar l arı keçirilm sini t min edir;

2.5.2. Olimpiadaların rayon(h r) m rh l sinin keçirilm si m qs dil i tirakçılar üçün sual kitabçalarını v cavab kartlarını müsabiq günü t min edir;

2.5.3. Rayon (h r) m rh l sinin cavab kartlarını yoxlanılması üçün Respublika t kilat komit sin gönd rir.

2.6. Respublika t kilat komit si T hsil Nazirliyinin m sul m kda larından ibar t t rkibd formala ır. Respublika t kilat komit sinin s lahiyy t müdd ti 1 (bir) il, t rkibi is 7 (yeddi) n f rd n ibar t olmaqla Az rbaycan Respublikası t hsil nazirinin mri il yaradılır. Respublika t kilat komit sin t hsil nazirinin müavini s drlik edir.

2.7. Olimpiadaların yekun n tic l rind n narazı qalmı agirdl rin yazı i l rin yenid n baxılması üçün Respublika t kilat komit si t r find n h r f n n üzr 3 (üç) n f r müt x ssisd n ibar t apelyasiya komissiyası yaradılır.

2.8. Respublika t kilat komit sinin v zif l ri:

2.8.1. Rayon (h r) v respublika m rh l l rinin suallarının t rtib edilm si, agirdl rin yazı i l rinin yoxlanılması m qs di il f nl r üzr respublika münslfl r hey tl rinin t rkibin namiz dl ri mü yy nl dirib t hsil nazirin t qdim edir v onların s m r li f aliyy ti üçün lazımı rait yaradır. Münsifl r hey tinin s lahiyy t müdd ti 1 (bir) il, t rkibi is h r bir f nn üzr 5 (be) n f rd n ibar t olmaqla t hsil nazirinin mri il t sdiql nir;

2.8.2. Olimpiadanın respublika m rh l sind hazırlıql i l rinin vaxtında ba a çatdırılmasını t min edir, olimpiadaların ffaf, dal tli v a karlıql prinsipl rin uy un keçirilm si üçün t dbirl r görür;

2.8.3. Olimpiada qalibl rinin r b tl ndirilm si üçün t klifl r hazırlayır v mükafatlandırılmasını t kil edir;

2.8.4. Olimpiadaların son n tic l rini ümumil dir r k t hlil edir v yekun hesabatı hazırlayır;

2.8.5. F nn olimpiadalarının t kili v keçirilm si prosedurunun t kmill dirilm si bar d t klifl r verir.

3. F nn olimpiadalarının keçirilm si

3.0.1. Ümumi t hsil mü ssis l rind f nn olimpiadalarına hazırlıql d rs ili rzind aparılır, münt z m olaraq sınaql yoxlamaları, monitorinql r keçirilir v bu prosesl rd f nn olimpiadalarının rayon (h r) m rh l si i tirakçılarının t rkibi mü yy nl dirilir.

3.0.2. F nn olimpiadaları 2 (iki) m rh l d n – rayon (h r) v respublika m rh l l rind n ibar tdir. Respublika m rh l si öz növb sind iki turdan - yarımfinal v finaldan ibar t olmaqla keçirilir.

3.1. F nn olimpiadalarının rayon (h r) m rh l si

3.1.1. F nn olimpiadalarının rayon(h r) m rh l si yanvar ayının 2-ci bazar günü t kil edilir.

3.1.2. Bu m rh l d suallar sinifl r üzr respublika f nn olimpiadalarının münslfl r hey ti t r find n m kt b proqramına uy un qapalı test formatında hazırlanır.

3.1.3. Rayon (h r) m r h l sind agirdl r f nl rd n v sinifl rd n asılı olaraq 30-50 sual t qdim edilir v imtahan üçün 3 (üç) saat vaxt ayrılır.

3.1.4 T hsil Nazirliyi tabeliyind ki lisey v gimnaziya l arın, öz l m kt bl rin agirdl ri rayon (h r) m r h l sind razi üzr yerl dikl ri rayonda (h rd) i tirak edirl r.

3.1.5. Ümumi t hsil mü ssis l rinin, T hsil Nazirliyinin tabeliyind ki lisey v gimnaziya l arın, öz l m kt bl rin direktorları rayon (h r) m r h l sind i tirak ed c k agirdl rin adlı siyahısını dekabr ayının 20-d k müvafiq Yerli t kilat komit sin t qdim edirl r. Bu turda i tirakçıların sayına m hdudiyy t qoyulmur.

3.1.6. Yerli t kilat komit si rayon (h r) turunun cavab kartlarını n gecimtahan keçiril n tarixd n 1 (bir) gün sonra Respublika T kilat Komit sin çatdırılmasını t min edir.

3.2. F nn olimpiadalarının respublika m r h l sinin yarımfina l turu

3.2.1. Respublika m r h l sinin yarımfina l turu mart ayının 2-ci bazar günü Respublika T kilat Komit si t r find n mü yy n edilmim rk z l rd keçirilir. Bu m rk z l r Respublikanın müxt lif bölg l rind yerl n ümumi t hsil mü ssis l rind n seçilir.

3.2.2. Respublika m r h l sinin yarımfina l turunda i tirak ed c k agirdl r rayon (h r) m r h l sinin n tic l rin sas n Respublika t kilat komit sinin q rarı il mü yy nl dirilir. Rayon (h r) m r h l l rind h r bir f nd n sualların n azı 60%-n düzgün cavab verm k rtil h r sinif üzr ilk 3 yeri tutmu agird yarımfina l m r h l sind i tirak etm k hüququ ld edir. G nc v Sumqayıt h rl rind n h r sinif üzr ilk 5 yeri tutmu agird, Bakı h rind n is h r sinif üzr ilk 20 yeri tutmu agird yarımfina l m r h l sind i tirak etm k hüququ ld edir.

3.2.3. Respublika t kilat komit si olimpiadaların rayon (h r) m r h l sinin n tic l rin sas n olimpiadaların respublika m r h l sinin yarımfina l turunda i tirak ed c k agirdl rin adlı siyahısını rayon (h r) t hsil öb l rin (idar l rin) bir ay vv l bildirir.

3.2.4. Bu mərhələnin yarımfina turunda suallar siniflər üzrə respublika fənn olimpiadalarının münasiflər heyəti tərəfindən məktəb proqramına uyğun və nisbətən çətinləşdirilmiş qapalı test formatında hazırlanır.

3.2.5. Respublika mərhələsinin yarımfina turunda ağır dərəcəli rəqəbdən asılı olaraq 30-40 sual təqdim edilir və cavablandırma üçün 3 (üç) saat vaxt ayrılır.

3.2.6. Respublika təkilat komitəsi yarımfina turunun cavab kartlarının oxunmasını, qiymətləndirilməsini və nəticələrin Yerli təkilat komitələrinin çatdırılmasını təmin edir.

3.3. Fənn olimpiadalarının respublika mərhələsinin final turu

3.3.1. Respublika mərhələsinin final turu aprel ayının 2-ci bazar günü keçirilir.

3.3.2. Respublika mərhələsinin final turu iki yaş qrupu üzrə keçirilir:

- Aşağı yaş qrupu (IX siniflər və aşağı)

- Yuxarı yaş qrupu (X-XI siniflər)

3.3.3. Respublika mərhələsinin final turunda iştirak edəcək ağır dərəcəli yarımfina turunun nəticələrinə əsasən Respublika təkilat komitəsinin qərarı ilə müəyyən edilən Respublika mərhələsinin yarımfina turunda hər fəndən sualların ən azı 70%-nə düzgün cavab vermək üçün yüksək nəticə göstərmiş aşağı yaş qrupu üzrə 20 ağır, yuxarı yaş qrupu üzrə isə 40 ağır final mərhələsində iştirak etmək hüququ vardır.

3.3.4. Final turunun sualları fənn olimpiadalarının münasiflər heyəti tərəfindən yaş qruplarına uyğun olmaqla açıq tipli suallar formatında hazırlanır.

3.3.5. Respublika mərhələsinin final turunda ağır dərəcəli rəqəbdən və yaş qruplarının xüsusiyyətlərinə zərər alınmaqla 5-7 sual, Azərbaycan dili və dəbiyyatı fənni üzrə 3 sual Azərbaycan dili, 2 sual işdəbiyyatdan olmaqla ümumilikdə 5 sual, tarixi fənni üzrə isə 3 sual Azərbaycan tarixi, 2 sual ümumi tarixdən olmaqla ümumilikdə 5 sual təqdim edilir və imtahan üçün 3 (üç)-4 (dörd) saat vaxt ayrılır.

3.3.6. Respublika mərhələsinin final turunun nəticələri imtahan başa çatdıqdan 10 gün sonra elan edilir.

3.3.7 N tic l r m lum olduqdan sonra apelyasiya günü mü yy n edilir. N tic l rind n narazı qalmı i tirakçılar öz i l rin yened n baxılması üçün Respublika t kilat komit sin müraci t edirl r. Bel müraci t l r apelyasiya komissiyası yened n baxır v onların verdiyi yekun r y Respublika t kilat komit si t r find n n z r alınır.

4. Olimpiada i tirakçılarının mükafatlandırılması

4.1. Olimpiadaların respublika m rh l sinin yarımfina turunun qalibl ri Yerli t kilat komit l ri, final turunun qalibl ri is Respublika t kilat komit si t r find n diplom, t rifnam , qiym tli h diyy l r v pul mükafatı il t ltif olunurlar.

4.2. F nn olimpiadalarının t kili v keçirilm sind i tirak ed n münsifl r hey ti üzvl ri, habel qalib agirdl rin mü lliml ri müvafiq qaydada mükafatlandırılırlar.

5. F nn olimpiadalarının maliyy l dirilm si

5.1. F nn olimpiadalarının rayon (h r) m rh l si, habel respublika m rh l si i tirakçılarının ezamiyy x rcl ri yerli t hsil orqanları t r find n öd nilir.

5.2. Olimpiadaların respublika m rh l sinin t kili, keçirilm si, qalibl rin t ltif olunması, münsifl r hey ti üzvl rinin, mü lliml rin mükafatlandırılması il laq dar bütün x rcl r T hsil Nazirliyi t r find n öd nilir.